

## Regional dil aləti, kənd dilçilik vasitəsi, azlıqların dilləri vasitədir.

Google Пользовательский поиск



a e j p 1 @



**Veb saytların URLləri ingilis dilindədir. Beləliklə, regional dil insanlar bu səhifələrdə sörf etməkdən tərəddüd edirlər.**

1. Problem: Regional dil istifadəçisi hər kəsin köməyi ilə regional veb səhifəsi alır. onda təkrar kömək etməlidir 2. Həll: Bu yeni üsuldən sonra. o, ünvan barında Klavyeden yalnız 3 düyməni basacaq və Ctrl + Enter düyməsini basacaq və veb səhifəsini əldə edəcək. Misal: ppooii Ctrl + Enter, kkjjhh.com və s

### Avantaj və necə işləyir:

1. Bu kodu veb-saytınıza yapışdırın. Kodu --body-- etiketi ilə qoyun. Yükləyin.
2. Kodunuzu yaptıktan sonra brauzerinizdə bir dəfə veb-saytınızı açın.
3. Veb saytınızı regional dil vasitəsi ilə görəcəksiniz.
4. Adres barda regional dil vasitəsini yazın, məs. ppooii.com və ya (ppooii və Ctrl + Enter), hhggff.com və s. Klaviatura şəkilinə baxın.
5. İndi veb saytınızı regional dil vasitəsi ilə görürsünüz !!!!!.
6. Region dili aləti, bu kodların daxil olduğu səhifələr üçün işləyir, belə ki, bu kodu Example.com-un maksimum səhifələrinə yapışdırın.

#### Sample and code 1

Az

32x32 px

#### Sample and code 2

Az

24x24 px

```
<script
type="text/j
avascript">
<!--
sccc = "pub-
```

#### Sample and code 3

Az

16x16 px

```
<script
type="text/j
avascript">
<!--
sccc = "pub-
```

```
<script
type="text/j
avascript">
<!--
sccc = "pub-
```



Privacy Report a link S Terms

**Tool for development of regional languages people, Rural, Minorities. [Regional language tool](#), [Rural linguistics tool](#), [Minorities languages tool](#), Level 1:**

[हिन्दी](#) [ਪੰਜਾਬੀ](#) [नेपाली](#) [বাংলা](#) [മലയാളം](#) [मराठी](#) [ગુજરાતી](#) [தமிழ்](#) [తెలుగు](#) [اردو](#) [ಕನ್ನಡ](#) [Català](#) [Česky](#) [Dansk](#) [English](#) [Español](#) [Français](#) [العربية](#) [Indonesia](#) [Italiano](#) [Nederlands](#) [日本語](#) [한국어](#) [Polski](#) [Português](#) [Русский](#) [Româna](#) [Suomi](#) [Svenska](#) [Türkçe](#) [Українська](#)

**[Regional languages tool level 2:](#)**

[Tiếng Việt](#) [中文](#) [Filipino](#) [Afrikaans](#) [Kreyòl](#) [Ayisyen](#) [Azərbaycanca](#) [Беларуская](#) [Български](#) [Cymraeg](#) [Eesti](#) [Ελληνικά](#) [Euskara](#) [Galego](#) [Hrvatski](#) [Íslensku](#) [עברית](#) [javanese](#) [کوردی](#) [Latviesu](#) [lëtzebuergesch](#) [Македонски](#) [Melayu](#) [Norsk](#) [Shqip](#) [slovenský](#) [Српски](#) [Sunda](#) [Kiswahili](#) [Ἰνῆ](#) [አማርኛ](#) [Corsu](#) [Gaeilge](#) [文言](#) [Hawai'i](#) [Հայերեն](#) [ភាសាខ្មែរ](#) [Malti](#) [Монгол](#) [ඉමාතා](#) [O'zbek](#) [پښتو](#) [پنجابی](#) [Қазақша](#) [සිංහල](#) [тоҷикӣ](#) [Latine](#) [Lietuviškai](#) [Malagasy](#) [Maori](#) [Nyanja](#) [Samoan](#) [Gàidhlig](#) [na h-Alba](#) [سنڌي](#) [Slovenščina](#) [Sohna](#) [Somali](#) [Sotho](#) [e ka boroa](#) [Westfrisian](#) [IsiXhosa](#) [Кыргызча](#) [Lao](#) [Igbo](#) [Magyar](#) [Hmoob](#) [ქართული](#) [Cebuano](#) [Zulu](#) [Hausa](#) [Esperanto](#) [Chichewa](#) [Bosanski](#) [Yorùbá](#) [ሆጥጥ](#)